



DÜNYAMIZIN TRANSFORMASIYASI: DAVAMLI İNKİŞAF MƏQSƏDLƏRİNİN İNTEQRASIYASI VƏ HƏYATA KEÇİRİLMƏSİNİN TƏŞVİQİNDƏ ELMİN ROLU

Məlumat kitabı

24-25 Noyabr, 2017 • Bakı, Azərbaycan

Davamlı İnkişaf üzrə Beynəlxalq Elmi Konfrans - 2017



24-25 Noyabr, 2017-ci il tarixində Bakıda baş tutacaq “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin integrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolü” adlı beynəlxalq elmi konfransı Sizi dəvət etməkdən məmnunluq hissi duyuruq.

2 gün ərzində tədbir iştirakçıları Davamlı İnkişaf Məqsədlərlə bağlı yaranan çətinliklər ətrafında müzakirələri aparmaq, müxtəlif sahələrdən olan mütəxəssisləri dinişmək, ideyaları, təcrübələri və gözləntiləri bölüşmək üçün görüşəcəkdir. Bu müzakirələr zamanı bilik, elmi inkişafın, yerli və qlobal arenaların qarşılıqlı münasibətlərinin yaranmasına xüsusi diqqət yetiriləcəkdir.

Bu Konfrans nə üçündür?

Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafıə sistemində, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara integrasiya olunmuş bir dövlətdir. Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir.

Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi fəaliyyət dövrü Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması baxımından xüsusilə əlamətdardır. Azərbaycanda hazırlanan inkişaf konsepsiyası və strategiyaları, program və layihələr bir qayda olaraq, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasetini qlobal çağırışlar və təməyllər nəzərə alınmaqla qurur.

Qlobal Məqsədlər kimi tanınan Davamlı İnkişaf Məqsədləri, yoxsulluğun aradan qaldırılması,

planetin qorunması , bütün insanların sülh və fıravanhıdan zövq almasını təmin etmək üçün həyata keçirilən universal çağırışdır. İqlim dəyişikliyi, iqtisadi bərabərsizlik , yenilik, davamlı istehlak, sülh və ədaləti əhatə edən bu 17 məqsəd, Minilliyin İnkışaf Məqsədlərinin uğurları üzərində qurulmuşdur. Məqsədlər bir-birinə bağlıdır- adətən bu istiqamətdə uğur qazanmağın açarı məqsədlərin əsasən bir-birilə əlaqəli olmasıdır.

Davamlı İnkışaf Məqsədləri gələcək nəsillərə, davamlı bir şəkildə həyatın yaxşılaşdırılması üçün indi doğru seçimlər etməklə tərəfdaşlıq və təcrübə ruhunda çalışır. Bütün ölkələrin öz prioritetlərinə və dünyanın ekoloji problemlərinə uyğun olaraq qəbul etmələri üçün aydın təlimatlar və hədəflər verirlər.

Sağlamlıq və demoqrafik dəyişiklik, ərzaq təhlükəsizliyi, hamı üçün keyfiyyətli təhsil, təhlükəsiz və təmiz su, yaşıl və səmərəli enerji mənbələri, iqlim dəyişikliyi, inklüziv və təhlükəsiz cəmiyyətlərlə bağlı yaranan problemlərin həllində, eyni zamanda beynəlxalq standartlara cavab verən universitetlərin iştirakı da tələb olunur.

Məqsəd - bir tərəfdən, dünyanın qlobal çağırışlarına (Davamlı İnkışaf Məqsədlər ilə yekunlaşaraq) və digər tərəfdən, millət və ya cəmiyyətin iqtisadi, sosial və mədəni inkişafına yardım etməkdir.

Beynəlxalq Konfransda, xüsusilə universitetlər, hökumətlər, şəhərlər və dövlət qurumları arasında davamlı inkişaf məqsədləri ilə məşğul olan bütün milli və beynəlxalq öncüllərin təhlil və müzakirəsi üçün beynəlxalq səviyyədə bir tədbir təşkil etməyi nəzərdə tuturuq.

Məqalə qəbulu

Davamlı İnkışaf üzrə Beynəlxalq Elmi Konfrans -2017, konfrans iştirakçısını görkəmli liderlərlə qarşılıqlı əlaqə qurma imkanları ilə təmin edəcək, beynəlxalq alim və mütəxəssislər şəbəkəsini daha da genişləndirəcəkdir.

Konfrans mövzuları

Konfrans programı çərçivəsində aşağıdakı mövzular üzrə məqalə qəbulu elan edirik:

- *Fundamental Davamlı İnkışaf Məqsədləri Araşdırmasının rolü,*
- *BMT-nin Qlobal Saziş layihəsinin çoxsəviyyəli strategiyası və Davamlı İnkışaf Məqsədlərinin əldə edilməsinə dəstək olmaq üçün biznes bilinci və fəaliyyətininin süრətləndirilməsi,*
- *Hüquqi çərçivədə Davamlı İnkışaf Məqsədlərinin həyata keçirilməsinə dəstəyin göstərilməsi,*
- *Davamlı inkişaf üçün dövlət-özəl tərəfdaşlığı,*
- *Səyahət, turizm və qonaqpərvərlik təcrübələrinin Davamlı İnkışaf Məqsədlərinə uyğunlaşdırılması,*
- *Elmi bilik və informasiyanın paylaşılması,*
- *Davamlı inkişaf üçün innovasiya və texnologiyaların rolü,*
- *İnsanın əsas ehtiyacları ilə bağlı elmi araşdırımlar,*
- *Davamlı İnkışaf Məqsədlərində İformasiya Kommunikasiya Texnologiyalarının rolü,*
- *Elm, ətraf mühit və davamlı inkişaf,*
- *Davamlı İnkışaf üçün Sağlamlıq Araşdırmaları,*
- *Elm və Texnologiya,*
- *Elm və Təhsil,*
- *Davamlı İnkışaf Məqsədləri və Ali təhsil müəssisələrinin rolü,*
- *Sülh və münaqışlərin həlli üçün elm,*
- *Davamlı İnkışaf Məqsədlərinə İstiqamət :Gender Sxemi, Tədqiqat və Təcrübə.*
- *Sosial tələblər və insan ləyaqəti,*
- *2030-cu ilə qədər bütün insanların həyatını dəyişmək üçün sosial müdafiə,*
- *Etik məsələlər,*
- *Elmdə iştirakın genişləndirilməsi,*
- *Müasir elm və digər bilik sistemləri.*

Məqalənin təqdimat qaydasi:

- *A4 ölçülü kağız,*
- *Altlıq və başlıqlara icazə verilmir;*
- *Səhifələr nömrələnməməlidir;*
- *Məqalənin başlıq ölçüsü 14, Times New Roman*
- *Məqalənin alt başlıq ölçüsü 12, Times New Roman*
- *Məqalənin şrift ölçüsü 12, Times New Roman*

Birinci səhifədə,

- *Məqalənin adı,*
- *Müəllifin adı,*
- *Müəllifin iş yeri,*
- *Müəllifin e-poçt ünvanı,*

İkinci səhifədə,

- *100-120 sözdən ibarət xülasə,*
- *Açar sözlər (5-6 söz)*

Üçüncü səhifədə,

- *Bütöv məqalə- 3000 sözdən az olmamalı,*

Son səhifə,

- *Ədəbiyyat siyahısı*

Konfransda aşağıdakı təqdimat formatları ilə çıxış etmək olar:

- *Məqalə təqdimati*
- *Video təqdimati*
- *Poster təqdimati*

Məqalələr orijinal olmalı və indiyə qədər heç bir yerdə çap edilməməlidir. Daxil olan bütün məqalələr Konfransın Elmi Rəyçi qrupu tərəfindən nəzarətdən keçiriləcəkdir. Məqaləsi qəbul olunan müəlliflər konfransa spiker kimi məqalə və təqdimatlarını təqdim etmək üçün dəvət olunacaqlar.

Məqalə və xülasələr ingilis dilində yazılmalıdır.

Bütün konfrans materialları “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin integrasiyası və həyata keçirilməsinin təşviqində elmin

rolu” adlı (ISBN nömrə ilə) xüsusi nömrədə çap olunacaqdır.

Məqalə/Təqdimatların göndərilməsi üçün son tarix: 1 Noyabr, 2017-ci il

Çap olunmuş materiallar məcmuəsinin paylanması : 24-25 Noyabr, 2017

Məqalələri bu elektron ünvanına göndərin:

2017sdgs@gmail.com

Ən yaxşı Məqalə/Təqdimat Mükafatı

Konfransın bağlanış sessiyasında iştirakçılara aşağıdakı mükafatlar təqdim olunacaqdır:

- *Ən yaxşı Məqalə/Çıxış Mükafatı,*
- *Ən yaxşı Poster/Təqdimat Mükafatı.*

Mükafat sahibi olan müəllif və həm-müəlliflər;

- *İmzalanmış və möhürülü rəsmi sertifikata sahib olacaqlar,*
- *Xüsusi vəb saytlarda iştirakçıların uğurları ilə bağlı məlumatlar yerləşdiriləcəkdir.*

Konfrans rəsmi olaraq iki dildə: Azərbaycan və İngilis dillərində aparılacaqdır.

Əlaqə:

Konfransın təşkilatçılığı ilə bağlı hər hansı bir sualiınız olarsa, çəkinmədən müraciət edə bilərsiniz.

Xəyalə Məmmədova

Təşkilat Komitəsinin rəhbəri

E-mail: 2017sdgs@gmail.com

**Konfransınızda Sizinlə görüşü
səbirsizliklə gözəyirik...**



Global Compact
Network Azerbaijan

